



DEVAMM

13:34 - 1395 قىزىز 20 مئەندىم

[DEVAMM dini adlarn qoyulmas il bal yaradılacaq manelr etriaz etdi](#)

Qlobal islamofobik src Azrbaycanda mmurlarn bzisini z orbitin el clb edib ki, artq mbark adlarn .uaqlara qoyulmasn mhdudladraaq chdlrin qdr gtirib xarb

AranNews- Son dvrd uaqlara ad qoyulmas trafnda lkd tam anlalmayan bir proses gedir. Bununla laqdar DEVAMM (Dini Etiqad v Vicdan Azadlqlarnn Mdafisi Mrkzi) byanatla x .etmidir

Mrzin sdri Hac Iqar brahimolunun yayd byanatda bildirilir: "Artq bir mddtdir ki, lkd adqoyma proseduru trafnda sni ajiotaj yaanr. Bel ki, zaman-zaman hanssa adlarn oxluundan, hanssa adlarn yabanIndan ara-sra danan mmurlar, nticd hmiki adtlri zr, .qadaanedici normalarn ttbiqin stnlk vermy meyilli grnrlr

Mium olduu kimi, uaa adn qoyulmas valideynin konstitusion hququdur. Bu hquq, valideynin dnyagrн, baxlarn, qidsini znd ehtiva etmkl, BMT nsan Haqlar mumi Konvensiyasnda, nsan Haqlarnn v sas Azadlqlarnn Mdafisi bard Avropa Konvensiyasnda birmnal tsbit edilmi v Azrbaycan Respublikasnn qvvd olan qanunvericiliyind z birmnal ksini tapmdr. V qanunlarn, dvltin tmin etdiyi bu hquqa, mmur sviyysind he bir inzibati .mdaxil ola bilmz

Tssf ki, adqoyma trafnda bu proses bayanda, mmurlar zlirini uaqlarn hququnu qoruyurmular kimi pozisiya etmy chd edirdilr. Bel ki, uaqlara aalayc v thqiramiz adlarn verilmsinin qarsn almaq, habel mnas mnfi yozula bilinck adlarn verilmsinin ngllmk aryla baladlan proses, nticd dindar insanlara, uaqlarna z dini qidlrindn irli gln adlar qoymasna mane olmaqla yekunlad. Sual olunur ki, 9 milyonluq milltd n qdr insan vladna "Srxo", "Ansambl", "Traktor", "Kombayn" adn qoyurdu ki, bu mvzunu tnzimlmk bu qdr aktuallq ksb etmy balad?! Praktika gstrdi ki, guya "Trm", "Cllad", "stkan" kimi adlara gr yaranan ajiotaj, slind adlarn "li kbr", "Muhammad li" kimi yazln ngllmk mexanizmini ttbiq etmk niyytin xidmt etdi. V hazrda artq hanssa mmur qrara glib ki, "Muhammad" adn yalnz

? "Muhammad" kimi yazmaq olar. Bel gets, daha nlri tnzimlmk istycklr lbtt ki, uaqlara thqiramiz v aalayc adlarn qoyulmas ox xoaglmz haldr. Lakin bunun qars inzibati metodlarla deyil, maarifIndirici, tvsiyverici, son hdd hquqi addmlarla alnmaldr. Bir d ki, hanssa adn mnfi olmasn kim v hans meyarlara sasn myyn edir? Sadc olaraq qadaan olunmu adlarn siyahsna tri nzr salmaq kifaytdir ki, orada "Salavat", "Xeyirxah", "Hedad", "mant", "Gerk", "Haqq", "Ehsan", "Nuh", "Rbt", "Trqqi", "Salamat", "Tbib", "Ustad" kimi adlarn da yasaqlanmasn grk. Hans meyarlara sasn bu v ya digr adlar qadaan ?olunur? mumiytl, adn qadaan olunmas n demkdir

Bu mslnin asan v sivil hlli var. Sadc olaraq, uaq hququnun mafisi il bal olan mvafiq orqan, doum haqqnda hadtnam vern tkilatdan uaa mnfi sciyyli ad verilmsi il bal siqnal alr. Valideynlrl aparlan izahat v maarifIndirm ii ntic vermzs, hmin orqan mvafiq iddia il mhkm myracit edir. V uan hququnu qoruyan mhkm, ona "Cllad" v ya "Srxo" adnn verilmsin izn vermyn qtnam qbul edir. V mhz mhkm aradrlmas zaman myyn edilir ki, bu ad thqiramizdir, yoxsa yox. Uan hququ hqiqtn pozulur, yoxsa yox. Bli, bu yol birilrin daha .uzun grn bilr, amma hququ dvlt yanamas zatn budur

ox tssf ki, qlobal islamofobik src lk mmurlarn bzisini d z orbitin el clb ed bilib ki, artq mbark adlarn uaqlara qoyulmasn mhdudladraaq chdlrin qdr gtirib xarb. DEVAMM olaraq laqdar qurumlara bu probleml bal myracit edir, uaqlara valideynin istdiyi adn qoyulmas il ."bal konstitusion hquqlarnn tmin edilmsi n ar edirik